

**Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən**  
**“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 27.02.2020-ci il tarixli**  
**1859 sayılı Sərəncamın 6.3. maddəsinin və**  
**“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair**  
**2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın**  
**8.10.1-ci yarımbəndinin icra vəziyyəti haqqında**

**HESABAT**

Tədbir	Tədbirin icrası üzrə fəaliyyət	Tədbirin keçirilmə tarixi	Tədbirin keçirilmə yeri	İştirakçıların sayı	Qeyd
Dövlət qulluqçularının etik davranışı mövzusunda maarifləndirici tədbir və təlimlər keçirilməsi	Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarına “Etik davranış qaydalarına əməl etmək hər bir dövlət qulluqçusunun borcudur” başlığı altında maarifləndirici tədbir keçirilmişdir.	03.11.2021	Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası	21	Karantin qaydalarına əməl olunmaqla
	Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatı və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularına “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı təlim keçirilmişdir.	10.12.2021	Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası	42	ZOOM online platforması vasitəsilə

**Xocavənd Rayon İcra Hakimiyyətində çalışan dövlət qulluqçularına etik davranış qaydalarının pozulması hallarına  
görə tətbiq edilmiş intizam tənbehi tədbirləri  
Etik davranış məsələləri üzrə məlumat**

Etik məsələlər üzrə məsul şəxsin adı, soyadı, vəzifəsi və əlaqə məlumatları	Etik davranış qaydaları	Etik davranış qaydasının pozulma halının sayı	Tətbiq edilən intizam tənbehi tədbiri	İntizam tənbehi tədbiri tətbiq edilən dövlət qulluqçusunun adı və vəzifəsi	Problemlər	Təkliflər
<p>Süleymanov Azər İngilis oğlu Xocavənd RİHB-nın müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri</p> <p>Telefon: Mob: 050-393-59-44 (021) 223-52-02. azericra@mail.ru</p>	Vicdanlı davranış	-	-	-	-	-
	Peşəkarlıq və fərdi məsuliyyətin artırılması	-	-	-		
	Loyallıq	-	-	-		
	İctimai etimad	-	-	-		
	İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət. İşgüzar nüfuza hörmət	-	-	-		
	Mədəni davranış	-	-	-		
	Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməməsi	1	Töhmət	Şükürov Yalçın Teymur oğlu, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi		
	Qərəzsizlik	-	-	-		
Maddi və qeyri-maddi nemətlərin, imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi	-	-	-			

	Korrupsiyanın qarşısının alınması	-	-	-		
	Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər	-	-	-		
	Maraqlar toqquşmasının qarşısının alınması	-	-	-		
	Əmlakdan istifadə	-	-	-		
	Məlumatlardan istifadə	-	-	-		
	İctimai və siyasi fəaliyyət	-	-	-		